

Daxili Qoşunların üzərinə çox böyük vəzifələr düşür və bunlar uğurla yerinə yetirilir.

İlham ƏLİYEV



ƏSGƏR

№ 20 (438)

**31 oktyabr
2014-cü il**

**Qəzet 1992-ci il
dekabrın 16-dan
nəşr olunur.**

Azərbaycan Respublikası DİN Daxili Qoşunlarının HƏRBİ VƏTƏNPƏRVƏRLİK qəzeti

“BİZİM ƏN BÖYÜK GÜCÜMÜZ ƏSGƏRLƏRİMİZİN CƏSARƏTİ, VƏTƏNPƏRVƏRLİYİDİR”

Ordu quruculuğu istiqamətində aparılan islahatların milli təhlükəsizliyimizə xidmət etdiyini “Düşmənin hücumlarının qarşısını qətiyyətlə alan və xeyli canlı qüvvə itirən Ermənistanla layiq olduğu dərsi verən Azərbaycan əsgərlərinin mətanəti göstərdi ki, dünya birliyində nüfuzu getdikcə artan, mövqeləri möhkəmlənən, siyasi və diplomatik əlaqələri genişlənən Azərbaycan həm də güclü müdafiə qüdrətinə malikdir” sözləri ilə ifadə edən Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz güclü hərbi potensiala maliklik.

Bu bir faktır ki, Azərbaycanda ordu quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hakimiyyətə qayıdışı ilə ayrı-ayrı qruplara xidmət edən könüllü hərbi dəstələrin ləğv etməklə nizami ordu yaradılmasını süverənliyimizin başlıca şərtləri kimi diqqətdə saxlayan Ulu Öndər bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da önəmli islahatlar apardı. “Azərbaycan bir dövlət kimi möhkəmlənib, Azərbaycan silahlı qüvvələri, ordusu yaranıb, güclənib, inkişaf edibdir və o bu gün müstəqil Azərbaycanın milli mənafeələrini, torpaqlarını, onun hüddudlarını qorumağa qadir ordudur” deyən Heydər Əliyev bir daha bildirdi ki, xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha güclü edir.

Regionda döyüş hazırlığı baxımından seçilən Silahlı Qüvvələrimizin qüdrəti bu ilin iyul-avqust aylarında Ermənistanın tərxiat-kəşfiyyət qruplarının təmas xəttində törətdikləri xəyanət nəticəsində yaranan hərbi qarşıdurmada bir daha bellı oldu. Düşmənin hücumlarının qarşısını qətiyyətlə alan əsgərlərimizin mətanəti göstərdi ki, dünya birliyində nüfuzu getdikcə artan,



mövqeləri möhkəmlənən, siyasi və diplomatik əlaqələri genişlənən Azərbaycan həm də güclü müdafiə qüdrətinə malikdir. Cənab Ali Baş Komandanımız bunu belə ifadə edir: “Necə ki, siyasi və iqtisadi meydanında ermənilərə qalib gəlmişik, döyüş meydanında da onlara qalib gəlməyə qadirik. Biz güclü hərbi potensiala malikik. Artıq bu, müxtəlif vaxtlarda nümayiş etdirilib. Hərbi təlimlərdə və paradlarda bizim texnikamız nümayiş etdirilir. Amma bizim ən böyük gücümüz əsgərlərimizin cəsarəti, vətənpərvərliyi.”

Təsadüfi deyil ki, Bakıda keçirilən NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarında da ölkəmizə önəmli tərəfdar kimi xüsusi dəyər verildi. Quruma üzvlüyünün 20-ci ildönümünə təsadüf edən belə tədbirlərin üçüncü dəfə Azərbaycanda keçirilməsi mürəkkəb region olan Cənubi

Qafqazda iqtisadi inkişafı ilə liderlik edən ölkəmizə maraqların irəliləməsi.

İldən-ildən artan iqtisadi imkanlarından istifadə edərək ordu quruculuğu sahəsində nailiyyətlər qazanan Azərbaycanın uğurlarından ehtiyatlanan ermənipərəst qüvvələrin narahatlığının heç bir əsası olmadığını “Müdafiə məsələlərini həll etmək Azərbaycanın süveren hüququdur” sözləri ilə bildiren Ali Baş Komandan İlham Əliyevin tez-tez cəbhə bölgəsində olması əsgərlərin döyüş əhval-ruhiyyəsini artırmaqla xalq-ordu birliyini möhkəmləndirir.

Dövlət başçısı kimi İlham Əliyevin bu sahədəki yeniliklərlə daim maraqlanması, müasir texnologiyalar əsasında yeni silah növlərinin Azərbaycanda hazırlanması üçün maddi və maliyyə bazasının formalaşması istehsal olunan məhsulların çeşid və keyfiyyətini yüksəldəcək.

Regionda ilk olaraq “ADEX-2014” beynəlxalq müdafiə sənayesi sərgisinin Azərbaycanda təşkil olunduğu siyasi-iqtisadi inkişaf kontekstində formalaşan ordu quruculuğunun təkmilləşdirilməsi istiqamətində aparılan islahatların uğurudur. Ölkəmizin müdafiə sənayesinin inkişafını əks etdirən “ADEX-2014” sərgisinin Bakıda təşkil bir də ona görə əhəmiyyətlidir ki, dünya iqtisadiyyatına inteqrasiyanı əsas prioritet kimi hədəf seçən Azərbaycanda bütün sənaye sahələrində müşahidə olunan inkişaf ölkəmizin müdafiə qüdrətini möhkəmləndirən hərbi sənayenin formalaşmasına da təsirini göstərir.

Dövlət başçısının əminliklə vurğuladığı kimi: “...Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir!!!”

mayor R.Sarıyev

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı keçmiş səfiri Mətyu Brayzə AzərTAc-a müsahibəsində Ümummilli Lider Heydər Əliyevin uzaqqörən neft strategiyasının uğurları barədə fikirlərini bölüşüb.

AZƏRBAYCANDA DƏQİQ HƏDƏFLƏRƏ DOĞRU REAL ADDIMLAR ATILIR

Mətyu Brayzə: Prezident İlham Əliyev Azərbaycanın inkişaf vektorlarını çox yaxşı bilir və bunun üçün uğurlu strategiya həyata keçirir.

- Cənab Brayzə, Azərbaycanı yaxından tanıyan diplomat kimi, ölkədə gedən inkişaf prosesləri barədə fikirlərinizi bilmək maraqlı olardı...

Azərbaycanın son iyirmi ili əhatə edən enerji siyasəti böyük strateji uğurdur. Bu siyasət ölkənin müstəqil dövlət kimi təhlükəsizliyini təmin edib. O zaman Prezident Heydər Əliyevin qətiyyəti sayəsində “Əsrin müqaviləsi” imzalandı və Azərbaycanın karbohidrogen sektorunu Qərb ölkələri, habelə Rusiya və İrənin sərmayədarlarına açıq elan etməsi ilə bağlı verilən cəsarətli qərar möhtəşəm uğurlarla nəticələndi. Bunun sayəsində biz hazırda Azərbaycanın orta gəlirli ölkələr sırasına daxil olduğunu və Türkiyədə ən iri məbləği sərmayəçiyə çevrildiyini görürük. Bunlar adamı heyrləndirən uğurlardır. Ölkənin iqtisadiyyatının bütün sahələri günbəgün inkişaf edir, yoxsulluğun səviyyəsi Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verildən əvvəlki 49 faizdən 5 faizə enib. Azərbaycanda səfir işlədiyim illərdə neft sektorundan əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinin, məsələn, aqrar bölmənin, ağır sənayenin, gəmiqayırmanın, turizmin, nəqliyyat daşımaları sahəsinin, həmçinin sosial infrastrukturun inkişaf etdirilməsinə yönəldilməsi ilə

çoxşaxəlliliyin təmin edilməsinin şahidi oldum.

Əminəm ki, Azərbaycan bundan sonra da şaxələndirmə istiqamətində işləri davam etdirəcək. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti ölkəyə

böyük uğurlar və nüfuz qazandırb. Bir məqamı da qeyd etmək istərdim. Bp şirkəti dünyada mənfəət əldə etdiyi ən önəmli mərkəzlərdən danışıq dörd yeri qeyd edir: Şimal dənizi, Anqola, Azərbaycan və Meksika körfəzi. Görürsünüz, Azərbaycan bəzi üçün önəmli hesab edilən dörd yerdən biridir. Bu, şərh etdiyim böyük siyasətin bəhrəsidir.

- Azərbaycanın inkişaf vektorları barədə nə deyə bilərsiniz?

Mən bu barədə çox nikbinəm. İlk növbədə, deməliyəm ki, Prezident İlham Əliyev Azərbaycanın inkişaf vektorlarını çox yaxşı bilir və bunun üçün uğurlu strategiya həyata keçirir. Davamlı inkişaf edən iqtisadiyyata nail olmaq üçün neft və qazdan əldə edilən gəlirlərin qeyri-neft sektorunun, o cümlədən təhsilin, səhiyyənin, infrastrukturun inkişafına yönəldilməsi Azərbaycanın dövlət siyasətinin prioritetidir. Ona görə də Azərbaycanda dəqiq hədəflərə doğru real addımlar atılır. Azərbaycan artıq xaricdən sərmayə cəlb edən ölkədən xaricə sərmayə yatıran ölkəyə çevrilib. İndi heç kəs şübhə etmir ki, iqtisadiyyatı şaxələndirmək yolu ilə gedən Azərbaycan daha böyük uğurlara imza atacaq. Bunun üçün ölkədə gələcəyə hədəflənmiş sosial-iqtisadi strategiya vardır.

AZƏRBAYCAN ƏHALİSİNİN SAYI 9 552,5 MİN NƏFƏRƏ ÇATIB

Bu ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 75,4 min nəfər və ya 0,8 faiz artaraq, 2014-cü il sentyabr ayının 1-nə olan vəziyyətə görə 9 552,5 min nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfərdir. Hazırda hər 1000 nəfər kişiyyə 1011 nəfər qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faiz təşkil edir.

Cari ilin ilk səkkiz ayı ərzində ölkədə 112,0 min körpə dünyaya göz açıb və ötən ilin müvafiq dövrünə nisbətən bu göstərici əhalinin hər 1000 nəfərinə hesabı ilə dəyişməyərək eyni səviyyədə qalıb (17,8). Doğulanların 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlardır.

Cari ilin yanvar-avqust ayları ərzində ölkədə 37,3 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm əmsalı da dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Ölkədə rəsmi orqanlar tərəfindən 53,4 min nikah, 8 min boşanma halı qeydə alınıb və 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 8,7-dən 8,5-ə qədər azalıb, boşanmaların sayı isə dəyişməmişdir (1,3).

2014-cü ilin yanvar-avqust aylarında Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1299 nəfər gələn və 575 nəfər ölkədən gedən qeydə alınıb.

Müstəqil Azərbaycan Respublikasının milli və dövlətçilik maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət kursunun əsas istiqamətlərini hələ Ulu Öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Qarşıda duran əsas vəzifə dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək, bir sözlə, beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir.

İnamla deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmişdir. Son illərdə xarici siyasət sahəsində əldə olunmuş uğurlar respublikamızın imicini xeyli yüksəltmişdir.

Müstəqilliyimizin ilk illərində ermənilərin təbliğat maşını nə qədər güclü idisə, artıq bu gün bunun tam əksinin şahidiyik. Ölkəmizdə geniş vüsət almış iqtisadi inkişaf tempi yüksək beynəlxalq tribunallarda səsləndirilib, Azərbaycan reallıqları, tarixi, mədəni irsi xarici mətbuat səhifələrində geniş işıqlandırılıb.

Bu günlərdə Fransanın “C4N” saytında Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, incesənətini, ədəbiyyatını, mətbəxinə

XARİCİ SİYASƏTDƏ QAZANILMIŞ UĞURLAR ÖLKƏMİZİN NÜFUZUNU ARTIRMAQDADIR

Müstəqilliyimizin ilk illərində ermənilərin təbliğat maşını nə qədər güclü idisə, artıq bu gün bunun tam əksinin şahidiyik



illər Rusiya imperiyası, sonralar isə SSRİ tərəfindən işğal edilməsinə baxmayaraq, qədim adət-ənənələrini qoruyub saxlamasından, ipək və yundan hazırlanan müxtəlif məhsulları, o cümlədən yüksək keyfiyyətli xalçaları ilə bütün dünyada məşhur olmasından bəhs olunub.

Fransanın 1991-ci ildə SSRİ-nin süqutundan sonra müstəqillik əldə etmiş Azərbaycan ilə ticarət və diplomatiya sahəsində sıx əməkdaşlıq qurduğu vurğulanan məqalədə ölkəmizin tarixi və mədəniyyəti barədə dolğun və aydın məlumat qeyd olunub.

Bir məqamı da qeyd etmək yerinə düşər ki, artıq xarici dövlət rəsmiləri də açıqlamalarında Azərbaycanın xeyrinə reallığı əks etdirən ifadələr işlədir, hətta yeri gələndə mənfur qonşularımızın arzularını ürəklərində qoyur. Ötən gün elektron KİV-də yer alan bu fikirlərə diqqət edək: “Bəzi yerli özünüdəriyyət orqanlarının təşəbbüsləri Fransanın mövqeyini heç cür dəyişmir”. Bu sözləri Fransa

Xarici İşlər Nazirliyinin mətbuat katibi jurnalistlər üçün keçirdiyi elektron mətbuat konfransı zamanı Fransadan bəzi şəhər mərkəzlərinin Dağlıq Qarabağa səfərlərini şərh edərkən deyib. O bildirib ki, Fransa Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyır...

Və yaxud İtaliyanın nüfuzlu “Intelligo News” xəbər saytı Azərbaycanın bu ölkədəki səfirinin geniş müsahibəsini dərc edib. Müsahibədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətinin kökləri, səbəbləri, onun nizamlanmasına dair danışıqlar prosesi barədə ətraflı məlumat verilib.

Qeyd olunanlar bir daha ona dəlalət edir ki, Ulu Öndər Heydər Əliyev irsinə sadıq qalan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və zəngin xarici siyasət sayəsində ötən müddət ərzində Azərbaycan ətrafında əlverişli xarici mühit formalaşmış, xaricdən olan təzyiqlər, hədə və təhdidlər zərərsizləşdirilmişdir.

mayor R.Sarıyev

GÜCÜMÜZ BİRLİYİMİZDİR

“Türkiyə Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri onun çox güclü, qüdrətli ordusudur. Ona görə yox ki, onun güclü silahı var, çoxsaylı ordusu var. Ona görə ki, türk ordusu, türk əsgəri yüksək mənəviyyətlidir, vətənpərvədir, vətəninə, millətinə, cümhuriyyətinə, böyük ATATÜRKÜN qoyduğu yola sadıqdır. Bu, Türkiyə ordusunun qüdrəti, Türkiyə ordusunun gücüdür”.

Heydər ƏLİYEV,
Ümummilli Lider

Böyük Mustafa Kamal Atatürkün yaradıcısı və qurucusu olduğu Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri bu gün dünyanın ən nüfuzlu orduları sırasına daxildir. Türkiyə NATO üzvü olan yeganə müsəlman dövlətidir.

Uzun illər biz qardaş ölkənin tarixini, bu gününü, ordusunu öyrənmək imkanından məhrum olmuşuq. Zaman, tarix artıq öz təbii axarına düşmüşdür. Bu gün artıq istədiyimiz kimi bu möhtəşəm ölkənin tarixindən, keçmişindən bəhrələnməyə bilirik.

1996-cı il iyul ayının 10-da Azərbaycan Respublikası və Türkiyə Respublikası hökumətləri arasında hərbi təlim, texniki, elmi sahədə əməkdaşlıq haqqında saziş imzalandı. Bu sazişin ilk nəticəsi kimi 1996-cı ildə Daxili Qoşunların 6 nəfər hərbi qulluqçusu Türkiyə Jandarma Qüvvələrinin hərbi məktəbində təhsil almağa göndərildi.

Azərbaycan, eləcə də Türkiyə üçün çox gərəklili olan müqavilə və sazişlər Daxili Qoşunlar və Jandarma Qüvvələri ilə uğurlu, vacib əməkdaşlığın bünövrəsini qoydu.

“Azərbaycanın Daxili Qoşunları indi quruculuq dövrünü keçirir. Dövlət quruculuğu prosesində Daxili Qoşunların düzgün istiqamətdə təşkil edilməsi və qurulması çox əhəmiyyətli məsələdir. Ona görə də Türkiyə Jandarma Baş Komandanlığının Azərbaycan ilə əməkdaşlıq etməyi çox vacibdir, gərəklidir, faydalıdır”.

Bu, Ümummilli Liderimiz Heydər Əliyevin sözləridir. Məhz onun böyük dəstəyi ilə 1997-ci il oktyabr ayının 31-də “Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarma İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol” imzalandı. Bu tarixi hadisə Daxili Qoşunlarda yeni bir mərhələnin başlanğıcını qoydu.

DAXİLİ QOŞUNLARLA JANDARMA QÜVVƏLƏRİ ARASINDA ƏSGƏRİ QARDAŞLIĞIN 17-ci İLDÖNÜMÜNDƏ

19 maddədən ibarət bu Protokolda qarşılıqlı əməkdaşlıq zamanı bütün münasibətlərin nizamlanması, qarşıya çıxacaq problemlərin həlli yolları, təlim-təhsil sahəsində birgə fəaliyyətin müddəaları əks olunmuşdur.

1997-ci il dekabr ayının 23-də Daxili Qoşunların sıralarında da ha yüksək ixtisaslı hərbi qulluqçularla arıran Qala qəsəbəsində yerləşən Orta İxtisas Tədris Mərkəzinin təməlatma mərasimi oldu. İnşaat işlərinin başlanması münasibətilə qurbanlar kəsildi. Çünki bu gün gələcək uğurlarımızın təməlini qoyulduğu tarix idi.

Türkiyə Cümhuriyyətinin “Akınar inşaat” firmasının və Daxili Qoşunların Təmir-Tikinti İdarəsinin birgə zəhməti ilə 1998-ci ilin may ayında Tədris Mərkəzinin binası artıq hazır idi.

Binanın açılışında Türkiyə Cümhuriyyəti Jandarma Baş Komandanı ordu generalı Fikrət Özden Boztəpə və bir qrup yüksək rütbəli zabitlər iştirak etdilər.

Tədris Mərkəzinin birinci buraxılışını 29 zabıt, 31 gizir başa vurdu. Ümumilikdə, bu günədək Qala tədris alayında xeyli zabıt və gizir təkmilləşmə və ixtisas kursu keçmiş, hazırda müxtəlif hərbi hissələrdə xidmət edirlər. Eyni zamanda, Protokol imzalandığı zamandan indiyədək Türkiyə Cümhuriyyətinin hərbi təhsil ocaqlarında yüzlərlə zabıt və gizir təhsil almış, yüksək peşəkarlıq və əzmkarlıqla Vətəni qorumağa qadir olan əsgər tərbiyə edirlər. Artıq bu gün türk qardaşlarımızla əməkdaşlığımız, birgə fəaliyyətimiz Protokol səviyyəsindən çıxaraq daha isti münasibətlər-əsgəri qardaşlıq, amal birliyi üzərində qurulmuşdur.

1997-ci ildən indiyədək Jandarma Təşkilatının onlarla zabiti bizimlə çiyin-çiyinə Daxili Qoşunların sıralarında ləyaqətlə xidmət ediblər, hal-hazırda bu xidmət davam edir. Daxili Qoşunlarda düşünən də, bu gün də, sabah da xidmət edəcək hərbiçilər türk qardaşlarımızın dəstəyini heç vaxt unutmayacaq, həmişə minnətdarlıq hissi ilə yad edəcəklər. Türkiyə Cümhuriyyəti Jandarma Qüvvələrinin Azərbaycanda mərhələli şəkildə çalışan zabitlərinə minnətdarlığımızı bildiririk.

“Əsgər”



TÜRKİYƏ CÜMHURİYYƏTİNİN 91 YAŞI TAMAM OLDU

Oktyabr ayının 29-da Türkiyə Respublikasının ən şərəfli günlərindən biri - Cümhuriyyət bayramıdır. Bu möhtəşəm günə türk xalqı çoxsaylı qurbanlar və qanlar bahasına gəlib yetişdi.

Birinci qurtuluş savaşı zamanı işğal edilmiş türk torpaqlarını azad etmək üçün aparılan mübarizələrin nəticəsi 1922-ci il avqust ayının 30-da qazanılan zəfər oldu. Zəfərin qazanılmasında ən başlıca səbəb ordu ilə xalqın bütövlüyü, birliyi idi. Bu mübarizələrdə türk milləti nəyi varsa, ordusunun ixtiyarına vermişdi. Türk dövlətinin qurucusu, böyük öndər Atatürk *“Türk milləti iki qüvvəyə - millətin birliyinə, ordumuzun qəhrəmanlığına arxalanır”* - deyərək, mülkətin azad olunması və cümhuriyyətin yaradılmasında türk ordusunu xalqın güvənci adlandırır. O, istiqlal savaşını yalnız torpaqların düşmən qüvvələrə qurtulması ilə bitmiş hesab etmirdi. Türkiyəni Osmanlı buxovlarından tam azad etmək, onu dünyanın mədəni, inkişaf etmiş dövlətləri ilə bir sırada görmək istəyirdi.

1923-cü il oktyabr ayının 29-da Türkiyə Cümhuriyyəti elan olundu. Cümhuriyyət elanından sonra Mustafa Kamal paşa Türkiyənin ilk prezidenti seçildi. İsmət paşa isə baş nazir seçildi. Bundan sonra həmin gün saat 9-da Məclis binası yanındakı bağçada bir manqa əsgər havaya üç

atəş açaraq cümhuriyyətin elan qərarını Ankara əhəlisinə çatdırmışdır. Bu xəbər ölkə tarixində səs-küylə qarşılanmış, Qərbi dünyasını Türkiyəyə yaxınlaşdırmışdır. Cümhuriyyət günlərində duyulan sevinc böyük zəfər günlərindəki sevinc qədər olmuşdur.

Belə möhkəm təməl üzərində qurulan qardaş Türkiyə bu gün dünyanın ən qüdrətli dövlətləri sırasında dayanır. Buna türk xalqının, türk dövlətinin böyük haqqı vardır. Tarixinin hər səhifəsi qəhrəmanlıqla zəngin olan xalqın aqibəti belə olmalıdır. Bu səadət qazanılmasında türk ordusunun, türk xalqının, böyük Atatürkün göstərdiyi fədakarlıqlar bütün dünyaya örnək ola biləcək qabiliyyət dastanıdır.

Bu gün gənc, müstəqil dövlət olan Azərbaycan üçün də Türkiyə Cümhuriyyətinin keçdiyi çətin və şərəfli yol nümunədir. Bu, təbiidir. Bizim tariximiz, keçmişimiz bənzər olduğu kimi, mübarizə yolumuz da eynidir. Azərbaycan da həmin çətin yolları keçərək müstəqil dövlət qurmuşdur. Bizim də müstəqillik qazandırmış tarix məhz bu aya təsadüf etmişdir.

Qardaş Türkiyənin öz bayramımız, öz qələbəmiz hesab etdiyimiz Cümhuriyyət gününü təbrik edirik. Bütün türk xalqına ən xoş arzularımızı bildiririk.

İKİTƏRƏFLİ ƏLAQƏLƏR GÜNÜ-GÜNDƏN İNKİŞAF EDİR

Jandarm Baş Komandanlığının zabitləri tanışlıq məqsədilə qoşunlarımızın bir sıra hərbi hissələrində olublar



Oktyabr ayının 20-də mayor Münir Yüksək Gürfilizin başçılıq etdiyi Türkiyə Respublikasının Jandarm Baş Komandanlığının nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub. Səfərdə əsas məqsəd gənc əsgərlərin hərbi xidmətə adaptasiya prosesini öyrənmək, bu isti-

qamətdə görülən işlərlə tanışlıqdan ibarət idi. Kapitan Özkan Özalp, baş leytenant Serkan Bayraklı və baş gizir İbrahim Çetinin də daxil olduğu nümayəndə heyəti dörd gün ərzində Daxili Qoşunların Baş İdarəsinə, Ali Hərbi Məktəbə, eləcə də hərbi hissələrə səfər ediblər.

Səfərin birinci günü Şəhidlər Xiyabanını ziyarət edən Jandarm Baş Komandanlığının zabitləri burada Daxili Qoşunların Qardaşlıq məzarı və Türk Şəhidliyi Kompleksi önünə gül dəstələri qoyublar.

Həmin gün qonaqları Daxili Qoşunların Baş İdarəsində Daxili Qoşunlar Komandanının 1-ci müavini - Qəragah rəisi general-mayor Şirin Xəlilov qəbul edib. Görüşdə Daxili Qoşunlarla Türkiyə Respublikası Silahlı Qüvvələri və Jandarm Qüvvələri arasında işgüzar əməkdaşlıq münasibətlərinin günü-gündən daha da inkişaf etdiyi diqqətə çatdırılıb, ikitərəfli əlaqələrin, müvafiq sahələr üzrə

təcrübə mübadiləsinin əhəmiyyəti vur-

ğulanıb.

Sonra nümayəndə heyəti qoşunların 67987 sayılı hərbi hissəsində gənc əsgərlər üçün yaradılan hertərəfli şəraitlə tanış olub. Daxili Qoşunların tarixini əks etdirən Muzeydə qonaqlara qoşunların döyüş yolu, şəhid olmuş hərbi qulluqçularımızın qəhrəmanlıq nümunələri barədə geniş məlumat verilib. Qarabağ uğrunda gedən döyüşlər zamanı istifadə olunmuş silah-sursatlar, geyim formaları, o illəri əks etdirən fotolar, müxtəlif eksponatlar xüsusi maraq doğurub.

Oktyabrın 24-dək davam edən səfər çərçivəsində nümayəndə heyəti Daxili Qoşunların 25031 sayılı hərbi hissəsində gənc əsgərlərlə, Ali Hərbi Məktəbdə isə kursantlarla keçirilən məşğələləri izləyib.

Səfər proqramına uyğun olaraq, qonaqlar Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksini, Heydər Əliyev Mərkəzinə və Mərdəkanda yerləşən Türk Şəhidliyini ziyarət etmiş və Dənizkənarı Milli Parkda mədəni gəzintidə olmuşlar.

leytenant X.Tağıyeva

Azərbaycan Respublikasının xalq artisti, milli musiqimizin, bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, mərhum professor Süleyman Ələsgərovun böyük sevgi və duyğularla bəstələdiyi bu marş Azərbaycan Daxili Qoşunları ilə Türkiyə Jandarmasının hərbiçiləri arasında qırılmaz mənəvi körpüdür. Bu, təkə Azərbaycan əsgərlərinin deyil, Türkiyə Jandarm Qüvvələri əsgərlərinin də sevrə-sevrə oxuduğu marşdır.

BAKI – ANKARA QARDAŞLIQ MARŞI

Doğma Bakı, Ankara, Olub alınmaz qala. Ana torpaq var olsun, Tanrı bizə yar olsun.

Yurda əsgər olmuşuq, Yada sipər olmuşuq. Haydı gedin irəli, Xalqa gətir zəfəri, Azəri-türk əsgəri!

Keşməkeşli yolun var, Bükülməyən qolun var. Vətənə xidmət edən İgid oğulların var.

Alnımızda parlayır Şərəf və şan arması. Vətənin güvəncidir Xalqın mərd Jandarması.

JANDARMA MARŞI

Güzel yurdun güvenliği emanettir bizlere, Jandarmadır ulaştırın adaleti heryere, Haksızlıkla savaşırız, kötülüğü boğarız, En karanlık köşelerde güneş gibi doğarız.

Alnımızda parıldayan şeref və şan arması, Kahramanlar kahramanı yılmaz türk Jandarması.

Yüce dağlar önümüzde sıra-sıra uzanır, En sarp kaya, çoşqun ırmak bizi yakından tanır. Türkindür bu gürleyen ses, bu şahlanan fırtına, Korkusuz bir ordu kattı Jandarma bu Vətana.

Alnımızda parıldayan şeref və şan arması, Kahramanlar kahramanı yılmaz Türk Jandarması

İLLİK BAXIŞ MÜSABİQƏLƏRİNİN NƏTİCƏLƏRİ MƏLUM OLDU

Qaliblər Daxili Qoşunların Komandanı tərəfindən mükafatlandırılıb

Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanının müvafiq əmrinə əsasən sentyabr ayının 1-dən 26-dək Ali Hərbi Məktəbdə və hərbi hissələrdə müxtəlif sahələr üzrə illik texniki və təbliğat-təşviqat, özəfəliyyət kollektivlərinə baxış müsabiqələri keçirilmişdir.

Müsabiqələrin nəticələrinə əsasən ilk və son üçlükdə qərarlaşan hərbi hissələrin siyahısını təqdim edirik:

Qoşun xidməti üzrə:

I yer - 16077 sayılı hərbi hissə
II yer - Ali Hərbi Məktəb

III yer - 99713 sayılı hərbi hissə

XI yer - 16076 sayılı hərbi hissə
XII yer - 16075 sayılı hərbi hissə
XIII yer - 12318 sayılı hərbi hissə

Qarovul məntəqələri və xidmətaparma yerləri üzrə:

I yer - 99713 sayılı hərbi hissə
II yer - 16077 sayılı hərbi hissə
III yer - 17072 sayılı hərbi hissə

XI yer - 25033 sayılı hərbi hissə
XII yer - 16075 sayılı hərbi hissə

XIII yer - 12318 sayılı hərbi hissə

Təbliğat və təşviqat işinə, özəfəliyyət kollektivlərinə baxış müsabiqəsi zamanı isə 17074, 17072 və 99713 sayılı hərbi hissələr daha yüksək nailiyyətlər əldə etmişlər.

Qəragahların və hərbi şəhərciklərin tərtibatında təbliğat vasitələrinin müasirliyi baxımından AHM, 16073 16075 və 17074 sayılı hərbi hissələr;

Bölmələrin ictimai-siyasi və mədəni-maarif otaqlarının tərtibatında AHM, 16073, 16076 və 16077 sayılı

hərbi hissələr;

Qarovul məntəqəsinin tərtibatında AHM, 16075, 99713 və 16076 sayılı hərbi hissələr;

Klub və kitabxananın tərtibatında 17072, 16073, 16075 və 12565 sayılı hərbi hissələr;

İdman və təlim şəhərciklərinin tərtibatında 25033, 67987, 16073 və 12565 sayılı hərbi hissələr;

Döyüş şöhrəti otaqlarının tərtibatında 25033, 16073 və 16075 sayılı hərbi hissələr müsbət cəhətdən fərqlənmişlər.

Baxış müsabiqələrinin nəticələrinə əsasən, 1-ci yerləri tutmuş hərbi hissələr 200 manat, 2-ci yerləri tutmuş hərbi hissələr 150 manat, 3-cü yerləri tutmuş hərbi hissələr isə 100 manat məbləğində pul ilə mükafatlandırılmışlar.

Bundan əlavə, xidməti-vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə Daxili İşlər Nazirinin müavini-Daxili Qoşunların

Komandanının əmrinə əsasən, ümumilikdə 15 nəfər hərbi qulluqçu mükafatlandırılmışdır. Onlardan 5 nəfərinə «Təşəkkür» elan edilmiş, 3 nəfəri «Fərman»la təltif edilmiş, 4 nəfər hərbi qulluqçu 200 manat, 2 nəfər hərbi qulluqçu isə vəzifə məbləğində pulla mükafatlandırılmışdır.

Həmçinin baxış müsabiqələrinin yekunlarına görə, qoşun və döyüş xidmətinin təşkili üzrə xidməti-vəzifə borclarına məsuliyyətlə yanaşan, nizam-intizamlı bir sıra hərbi qulluqçular, eyni zamanda yüksək nəticələr əldə etmiş bölmə komandirləri hərbi hissə komandirləri tərəfindən mükafatlandırılmışlar.

Müsabiqələrdə müsbət cəhətdən fərqlənən hərbi hissələrin şəxsi heyətini təbrik edir, hər zaman nümunə olmağı və uğurlarının davamını arzulayırıq.

leytenant X.Tağıyeva

Şəhidlərimiz**“SON NƏFƏSİMİZDƏK DÖYÜŞMƏLİYİK”**

Biz müharibə və atəşkəs vaxtı itki vermişik, şəhidlərimiz olub. Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır!

**İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Silahlı Qüvvələrin Ali Baş Komandanı**



SÜLEYMANOV SƏDİ HEYDƏR OĞLU

Əsrlər boyu Vətənimizin qeyrətli oğulları silaha sarılaraq yadelli iş-galçılara qarşı vuruşmuş və torpaqlarımızı göz bəbəyi kimi qorumuşlar. Keçən əsrin sonlarında mənfur qonşularımızın torpaqlarımıza başlayan təcavüzü, ölkəmizin vətənpərvər oğullarını yenidən ayağa qaldırdı. Cəsarəti, döyüşkənliyi və qəhrəmanlıqları ilə düşməne göz dağı olan bu oğulların bir çoxu müqəddəs Vətən torpaqları uğrunda şəhidlik zirvəsinə ucaldı. Onlardan biri də Daxili Qoşunların sırası hərbi qulluqçusu, şəhid Sədi Süleymanovdur.

Sırası Süleymanov Sədi Heydər oğlu 1973-cü il avqust ayının 15-də Göyçay rayonunun Alpud kəndində anadan olub. İlk təhsilini öz kəndlərində almışdır. 1989-cu ildə orta məktəbi bitirdikdən sonra sənədlərini 106 nömrəli texniki peşə məktəbinə verib. Sədi bu məktəbdə 6 aylıq sürü-cülük kursunu bitirib.

Sədinin həyatının yeniyetməlik və gənclik çağları ölkə tarixinin ən təlatümlü bir dövrünə təsadüf edir. Mənfur erməni daşnaklarının torpaqlarımıza təcavüzü fonunda ölkədə baş verən proseslər təbii ki, gənc nəslin formalaşan dünyagörüşündə və psixologiya-

sında vətənpərvərlik ruhunun yüksəlməsi və düşməne nifrət hissəsinin daha da alovlanmasına zəmin yaradırdı. Məhz buna görə də tariximizdə qanlı hərəflə yazılmış “20 Yanvar”, “Xocalı soyqırımı” və digər dəhşətli hadisələr gənc Sədinin düşməne olan nifrət hissini aşıb-daşdırırdı...

Beləliklə, 1992-ci ilin martın 5-də Göyçay rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılan S.Süleymanov Vətənə olan müqəddəs borcunu Daxili Qoşunların sıralarında şərəflə yerinə yetirməyə başlayır. Qoşunların Sumqayıt şəhərində yerləşən “N” sayılı hərbi hissəsində xidmət edən Sədi qısa bir zamanda yoldaşlarının hörmət və etibarını qazanmağa nail olur.

Sədinin döyüşçü yoldaşları onun müsbət keyfiyyətlərini bu gün də böyük iftixar hissi ilə xatırlayırlar. Vaxtı ilə şəhid silahdaşımızla bir sənərdə vuruşan və o dövrdə sırası hərbi qulluqçu kimi xidmət edən baş gizir Pərviz Süleymanov (hazırda 67987 sayılı hərbi hissədə bölüyün baş çavuşu - A.Ə.) cəsur döyüşçü ilə bağlı xatirələrini bizimlə bölüşərək bunları dedi:

“Sədinin çox yaxşı tanıyırdım. Xasiyyətə çox məhraban, deyib-gülən bir insan idi. Ona görə də hamı onun

xətərinə çox istəyirdi. Heç vaxt yoldaşlarını darıxmağa, fikir çəkməyə qoymazdı. Onun deyib-gülməyi və xoş davranışları indi də xatırdadır...”

...Sədi müharibədən, erməni cəlladlarının törətdiyi vəhşiliklərdən söz düşəndə, “Son nəfəsimizdək döyüşməliyik!” - deyərdi”.

Baş gizir P.Süleymanov diqqətlə komputerdə ona göstərdiyim igid döyüşçünün şəklinə baxır və birgə iştirakçısı olduqları döyüşləri xatırlamağa çalışır. Tez-tez “Çox qoca oğlan idi...”, “Əsl döyüşçü idi...” - deyərək, diqqətini şəkillərdən ayırmadan cəsur silahdaşı ilə birgə iştirak etdiyi döyüşlərdə Sədinin fərqləndiyini qeyd edirdi:

“1992-ci ilin iyunun 9-da onunla birlikdə Ağdamın Papravənd kəndinə gəldik. Sonra “Qrod-2” deyilən yüksəklikdə Sədi ilə ilk döyüşə başladım.

İyulun 29-da ermənilər Qazançı-Gülyataq istiqamətindən Qalayçılara hücum etmişdi. Təpədən-dırnağadək silahlanmış erməni hücumunun qarşısı qətiyyətlə alındı. Məqsədinə nail ola bilməyən daşnaklar böyük itki verərək geri çəkilmək məcburiyyətində qaldılar. Bu döyüşlərdə bizim bölüyün hərbi qulluqçuları, xüsusi ilə də S.Süleymanov daha çox fərqləndi.

Sonralar onunla Papravənd, Qalay-

çılar, Canyataq, Gülyataq, Çıldırın və Qazançı kəndləri uğrunda gedən döyüşlərdə də birgə iştirak etmişdik...”

Lakin 1993-cü ilin iyunun 3-də Qazançı uğrunda gedən döyüş Sədinin son döyüşü oldu... Bu döyüşdə igid silahdaşımız Vətənin azadlığı uğrunda fədakarcasına düşmənlərlə hərəflərinin qarşısını alır, onun irəliləməsinə var gücü ilə imkan vermirdi. Təəssüflər olsun ki, bu döyüşdə düşmənlərlə Sədinin də haqladı... O, gözünü əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi...”.

Onun həyat və döyüş yolu barədə məlumatlara görkəmli ziyalımız Əkbər Əlioğlunun 1995-ci ildə Bakıda nəşr olunmuş və Göyçay şəhidlərindən bəhs edən “Ruhların səsi” adlı kitabında da rast gəlmək olar.

Müəllif qeyd olunan kitabında Sədinin 1991-ci il mart ayının 1-də əsgəri xidmətə çağırıldığını, bir müddət hərbi təlim keçdikdən sonra döyüş bölgələrinə yola düşdüyünü və Ağdama göndərildiyini qeyd edir. Daha sonra müəllif burada onun Qalayçı, Xındırstan və Seyidlər kəndlərindəki döyüşlərdə iştirak etdiyini bildirir. Qeyd edilir ki, Sədi 1992-ci ilin dekabrında Ağdərə bölgəsində döyüşüb.

O, odlu-alovlu yollardan keçir, əsgərlərimizə sursat daşıyırdı. 1993-cü ildə yenidən Ağdam cəbhəsinə qayıtmış, burada döyüşlərdə iştirak etmişdi. Bəlkə də Sədi son dərəcə cəsarətli və qorxmaz olduğundan döyüşən şəxsi heyətə düşmənin “güllə yağışı” altında hərbi sursatın çatdırılması kimi ağır və məsuliyyətli vəzifə ona həvalə edilmişdi.

Sədi dəfələrlə düşmənin ağır mühasirəsinə yarmağa müvəffəq olmuşdu. Bu barədə sözügedən kitabda da qeydlər var:

“...Ağır döyüşlər zamanı Sədi bir neçə dəfə mühasirəyə düşmüş, düşmənlə üz-üzə dursa da ölümün gözüne dik baxmışdır. Əsl döyüşçüyə xas olan mübarizliyi, dözümlü nəticəsində yeddi günlük mühasirəni yarıb azad olmuşdu. Sədi çox igid və cəsur,

pəhləvan cüssəli oğlan idi. Komandirinin və döyüş yoldaşlarının hörmətini qazanmışdı...”

Sədi Süleymanov 8 qardaşın son-beşiyi və ən istiqanlısı idi. Böyük qar-daşı İlqar da Laçın, Qubadlı və Güləbird döyüşlərində iştirak edib”.

Onun şücaəti barədə düşmənin də kifayət qədər məlumatı vardı. Elə ona görə də erməni qəsbkarları Sədinin öldürünə mükafat təyin etmişdi...

1993-cü il iyun ayının 3-də döyüş bölgəsinə hərbi sursat apararkən Sədi başından aldığı yaradan şəhid olub. O, iyunun 4-də Alpud qəbiristanlığında dəfn olunub.

Bundan əlavə, “Əsgər” qəzetinin 20 yanvar 1993-cü il tarixli 4-cü sayında İlham Babayevin imzası ilə dərc edilmiş “Zaman cəsarətlə ölçülür” başlıqlı məqalədə Sədinin igid döyüşçü kimi adı və soyadı qeyd olunub. Hələ onun sağlığında işıq üzü gərən bu yazıda müəllif Sədinin sürücü yoldaşları ilə birgə həm də döyüşçü kimi ön mövqələrimizi qoruduğunu qeyd edib.

Sırası S.Süleymanovun ömür yolu qısa olsa da, döyüş yolu qəhrəmanlıq nümunələri ilə zəngin olmuşdur. O, yurdumuza göz dikən neçə-neçə düşmənlə yaraqlısını məhf etmək üçün niyyətlərini gözələrində qoymuşdu.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərilə desək, şəhid olmuş qəhrəmanlarımızın qanı yerdə qalmayacaq: “Biz müharibə və atəşkəs vaxtı itki vermişik, şəhidlərimiz olub. Vətən, torpaq uğrunda həlak olmuş şəhidlərin qarşısında baş əyirik. Onların qanı yerdə qalmayacaq və qalmır, şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır!”.

Allah şəhidlərimizə rəhmət eləsin!

**baş leytenant A.Əhmədov,
DQBİ-nin Mənəvi-psixoloji
hazırlıq şöbəsində muzey rəhbəri**

"GƏNC ƏSGƏRLƏRDƏ VƏTƏNPƏRVƏRLİK HİSSİNİ FORMALAŞDIRMAQ ƏSAS VƏZİFƏMİZDİR"



Baş gizir Sənan Hüseynov 1975-ci il sentyabr ayının 15-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 1992-ci ildə M.Məmmədov adına orta məktəbi bitirib və 1993-cü ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xidmətə Daxili Qoşunların 99713 sayılı hərbi hissəsində başlayan Sənan ölkəmizin ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətindəki döyüşlərdə iştirak edib. 1997-ci ildə ordu sıralarından müvəqqəti ehtiyata buraxılırsa da, 1999-cu ildə təkrar qoşunların 99713 sayılı hərbi hissəsində xüsusi təyinatlı dəstəsində yarımqrup komandiri kimi xidmətini davam etdirib. O, 2000-ci ildə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbində təkmilləşdirmə kursunu, 2003-cü ildə isə gizir hazırlayan təlim kursunu müvəffəqiyyətlə başa vurub. 2003-cü ildən qoşunların Hacıqabul rayonunda yerləşən 12318 sayılı hərbi hissəsində xidmət edir.

leytenant X.Tağıyeva

Əsgərlər Şəhriyar Mustafayev, Nurlan Sadıqov və Xəyal Kazımov Daxili Qoşunların 25031 sayılı hərbi hissəsinin nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçulardır. Onlar xidmətə başladıkları ilk gündən özlərini bacarıqlı, vəzifələrini dərinlə bilən, daima öz üzərində çalışın və verilən bütün xidməti tapşırıqlara məsuliyyətlə yanaşan hərbi qulluqçular kimi göstərmişlər. Komandir heyəti də hər zaman onlardan razılığını ifadə edir. Hər biri xidmətdə müsbət xarakterizə olunur.

DÖYÜŞ BAYRAĞININ MÜHAFİZƏSİ MÜQƏDDƏS BORCUMUZDUR

“Hər bir Vətən oğlunun həyatının ən mənalı və ən şərəfli anları məhz hərbi xidmət dövrüdür”



Əsgər Nurlan Sadıqov 1995-ci ilin avqust ayının 31-də Xaçmaz rayonunda dünyaya göz açıb. **Əsgər Xəyal Kazımov** isə 1995-ci ilin aprel ayının 26-da Qazax rayonunda anadan olub. Hər ikisi 2013-cü ilin oktyabr ayından Daxili Qoşunların sıralarında xidmət edir.

Əsgər Şəhriyar Mustafayev 1992-ci il noyabr ayının 11-də Goranboy rayonunda anadan olub. Ali

təhsillidir. 2014-cü ilin iyul ayından müddətli həqiqi hərbi xidmətdədir.

Əsgərlərlə söhbət edərkən hiss olunurdu ki, hər biri vəzifə borclarını daha dərinlə öyrənməyə səy göstərirdi. Onlar Vətəni müdafiə etmək, onu qorumaq üçün canlarını belə qurban verməyə hazırdırlar.

Təlim planına uyğun olaraq onlarla müvafiq məşğələlərin keçirildiyini bildiren əsgər Nurlan Sadıqov hərbi biliklərlə maraqlı göstərdiklərini, bütün təlimlərdə fəal iştirak etməyə çalışdıqlarını diqqətə çatdırdı.

Əsgər Xəyal Kazımov hərbi xid-




mətin üstünlüklərindən bəhs etdi. Onun fikrincə, hər bir Vətən oğlu həyatının ən mənalı və ən şərəfli anları məhz hərbi xidmət dövrüdür. Bunu xidmət etdikcə daha dərinlə hiss edir.

Əsgər yoldaşları ilə həmfikir olan Şəhriyar Mustafayev isə əlavə etdi ki, xidmət dövründə hərbi biliklərlə yanaşı, mübarizliyi, dözümlülüyü, bir sözlə, kişiliyə xas olan keyfiyyətləri

mənimsəyirlər. O, həmçinin qeyd etdi ki, hərbi hissənin komandir heyəti, həmçinin zabitləri tərəfindən onlara həmişə diqqət və qayğı göstərilir. Ona görə də komandirlərin etimadını doğrultmaq üçün əllərindən gələni əsirgəmir.

Bunun nəticəsidir ki, onlar komandir heyətinin dərin hörmətini və etimadını qazanıblar. Elə ona görə də hər biri çox vacib, eyni zamanda məsuliyyətli xidmətə - qarovul xidmətinə cəlb olunublar. Döyüş bayraqlarını, silahları, döyüş texnikasını, döyüş sursatını, o cümlədən partlayıcı maddələrin, başqa əmlakın saxlandığı yerləri, hərbi və dövlət obyektlərini etibarlı mühafizə və müdafiə etmək onların əsas vəzifələridir. Bilik və bacarıqları ilə fərqlənən əsgərlərimiz çox yaxşı başa düşürlər ki, qəflətən yarana biləcək xidməti-döyüş tapşırıqlarını operativ şəkildə



və yüksək dəqiqliklə aradan qaldırmaq üçün daim öz üzərində çalışmalıdırlar. Etibar olunmuş dövlət əhəmiyyətli obyektləri, eləcə də döyüş bayrağını göz bəbəyi kimi qorumağı özlərinə şərəf borcu bilən hərbi qulluqçularımız hərbi xidmətin bütün çətinliklərinə sinə gərərək, vəzifələrinin öhdəsindən bacarıqla gəlirlər.

leytenant X.Tağıyeva

BİZİM ŞÜAR:

**"MÖHKƏM HƏRBİ İNTİZAM,
TƏLİMDƏ VƏ XİDMƏTDƏ YÜKSƏK
NƏİLİYYƏTLƏR UĞRUNDƏ!"**

UNUTMA!

1813-1828-ci illərə qədər Azərbaycanın ərazisi təxminən 410 min kv.km idi. İki dövlət arasında bağlanmış müqavilə əsasında bu ərazilərdən 280 min kv. km İrəvanın, 130 min kv.km isə Rusiyanın əsarəti altına düşdü. Çar Rusiyası dağıldıqdan sonra, **1918-ci ildə** Azərbaycan torpaqlarından 9 min kv.km-lik əraziyə malik İrəvan xanlığı Ermənistan, 7 min kv.km-lik ərazidə qərar tutan Dərbənd xanlığı isə bolşevik Rusiyasına verildi.

1918-1920-ci illərdə cəmi 23 ay yaşayan Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km olub.

Bolşevik Rusiyasının qoşunlarının **1920-ci ilin 28 aprelində** ADR-i işğal etməsindən sonra ərazilərimizin bölünməsi bu şəkildə davam etdirildi:

Zəngəzur, Dərələyəz və Dilcan (cəmi 10,9 min kv.km ərazi) Ermənistan, Borçalı mahalı (cəmi 9,5 min kv.km ərazi) Gürcüstana verildi.

Azərbaycan torpaqlarının qonşularımıza bağışlanması SSRİ dövründə də Moskvanın diqtəsi ilə davam etmişdi. Bu illərdə Göyçə mahalı və Naxçıvandan 9 yaşayış məntəqəsi, Qazaxdan 50 kv.km-lik ərazi, Cəbrayıl qəzasından Nüvədi, Ernəzir və Tuğud kəndləri, 40 kv.km-lik meşə sahəsi, Tovuz rayonunun 7,6 kv.km-lik ərazisi ermənilərə verilmişdir.

1988-1993-cü illərdə ərazisi 86,6 min kv.km olan Azərbaycanın aşağıdakı əraziləri işğal altına düşmüşdür: Dağlıq Qarabağ (Şuşa, Xankəndi, Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrut) cəmi 4400 kv.km idi.

Şuşa şəhəri	- (289 kv.km)	- 8.05.1992
Laçın rayonu	- (1835 kv.km)	- 17.05.1992
Kəlbəcər rayonu	- (1936 kv.km)	- 2.04.1993
Ağdam rayonu	- (1094 kv.km)	- 23.07.1993
Cəbrayıl rayonu	- (1050 kv.km)	- 18.08.1993
Füzuli rayonu	- (1386 kv.km)	- 23.08.1993
Qubadlı rayonu	- (802 kv.km)	- 31.08.1993
Zəngilan rayonu	- (707 kv.km)	- 29.10.1993

"Daxili Qoşunların statusu haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən:

Azərbaycan dövlətinin maraqlarının, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının cinayətkar elementlərdən mühafizə olunması üzrə xidməti vəzifə borclarını yerinə yetirərək bu Nizamnamə ilə nəzərdə tutulmuş hallarda və qaydada Daxili Qoşunların fiziki qüvvəni işlətmək, xüsusi vasitələri, tabel silahını və ştatlı döyüş texnikasını tətbiq etmək hüququ vardır.

Daxili Qoşunların hərbi qulluqçuları xüsusi hazırlıq keçməli, habelə fiziki qüvvənin, xüsusi vasitələrin, silahın və döyüş texnikasının tətbiqi ilə bağlı şəraitdə əməliyyatlara yararlıq, habelə zərər çəkənlərə həkimə qədər yardım göstərmək bacarığı baxımından müntəzəm yoxlanılmalıdırlar.

1. Fiziki qüvvəni, xüsusi vasitələri, silahı və döyüş texnikasını tətbiq edərkən Daxili Qoşunların hərbi qulluqçuları:

a) bunlardan istifadə etmək niyyəti bərsində vətəndaşlara başa düşüdü dildə, aydın formada xəbərdarlıq etməlidirlər.

Məsələn: Vətəndaşlar!!! Siz Azərbaycan Respublikasının "Sərbəst toplaşma azadlığı haqqında" Qanununun tələblərini pozursunuz. Əgər bu pozuntulara son qoyaraq meydanı tərk etməsəniz, sizə qarşı qüvvə və xüsusi vasitələr tətbiq ediləcəkdir. Bu zaman məsuliyyət iğtişaşların təşkilatçılarının üzərinə düşəcəkdir.

Xəbərdarlığı uzaq məsafəyə, yaxud çoxsaylı dəstəyə müraciət zamanı səs gücləndirici vasitələrdən istifadə etməklə iki dəfədən az olmayaaraq təkrar etməli və bu tələblərin yerinə yetirilməsi üçün kifayət qədər vaxt verməlidirlər.

Fiziki qüvvənin, xüsusi vasitələrin, sila-

hın və döyüş texnikasının tətbiqində ləngimənin vətəndaşların, hərbi qulluqçuların və ya daxili işlər orqanları əməkdaşlarının həyatı və sağlamlığı üçün bilavasitə təhlükə törətdiyi, digər ağır nəticələrə səbəb olacağı və ya yaranmış vəziyyətdə bu cür xəbərdarlığın yersiz və qeyri mümkün olduğu hallar istisna təşkil edir;

b) bədən xəsarəti almış şəxslərə həkimə qədər yardım göstərilməsini təmin etməlidirlər;

c) fiziki qüvvənin, xüsusi vasitələrin, silahın və döyüş texnikasının tətbiqi edildiyi hər bir hal bərsində komanda üzrə dərhal məlumat verməlidirlər;

ç) Daxili Qoşunların müvafiq komandirləri və rəisləri fiziki qüvvə, xüsusi vasitələr, silah və döyüş texnikası tətbiqi edildikdən bütün yaralanma və ya ölüm halları bərsində dərhal ərazi prokuroruna məlumat verməyə borcludurlar.

Hərbi qulluqçuların öz səlahiyyətini aşaraq fiziki qüvvə, xüsusi vasitələr, silah və döyüş texnikası tətbiqi etməsi qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

1. Fiziki qüvvənin tətbiqi

2. Cinayətlərin və inzibati hüquq pozuntularının qarşısını almaq, bu pozuntuları törətmiş şəxsləri tutmaq, Daxili Qoşunların hərbi qulluqçularının qanuni tələblərinə müqavimət aradan qaldırmaq üçün Daxili Qoşunların hərbi qulluqçularının onlara həvalə olunmuş vəzifələrin icrasını başqa üsullarla təmin etmək mümkün olmadıqda fiziki qüvvə, o cümlədən döyüş üsulları işlətmək hüququ vardır.

2. Xüsusi vasitələrin tətbiqi

3. Daxili Qoşunların hərbi qulluqçularının tətbiq etdiyi xüsusi vasitələr yaranmış təhlükəyə müntəzəm olmalıdır və

rilmişlər".

1911-ci ildə böyük rus alimi və tədqiqatçısı Nikolay Şavrov ermənilər bərsində yazmışdır: "Cənubi Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan çoxu yerli əhali deyil, ruslar tərəfindən buraya köçürülənlərdir".

Bütün bunlar göstərir ki, ermənilərin tarixən dövlətçiliyi olmamışdır. "Bolşaya Sovetskaya ensiklopediya"nın 2-ci cildində

TARİXİ AZƏRBAYCAN TORPAQLARINDA YARADILMIŞ DÖVLƏT – ERMƏNİSTAN

göstərilir ki, erməni milləti "hay" sözüdür, 1959-cu ildə əhəlinin siyahıyaalınmasına görə, 88%-i Ermənistan SSR-də yaşamışlar. Həmin ensiklopediyada daha sonra göstərilir ki, ermənilər SSRİ ərazisindən kənarda 60-dan çox ölkədə məskunlaşmışlar. 1967-ci ilin məlumatına əsasən, ABŞ-da 450 min, İrənda 200 min, Fransada 200 min, Livanda 180 min, Türkiyədə və Suriyada 150 min, Arjentinada 60 min, İraqda 25 min erməni var idi. Braziliyada, Kanadada, Yunanıstanda, Uruqvayda, Avstraliyada, Bolqarıstanda, Rumuniyada, Hindistanda və başqa ölkələrdə ermənilər yaşayır. Ümumiyyətlə, xaricdə 1,8 milyon erməni var.

Ermənistan Respublikası dövlət kimi Azərbaycan Xalq Cümhuriyyəti dövründə qədim Azərbaycan torpaqları hesabına yaradılmışdır. 28 may 1918-ci ildə Tiflisdə Qafqaz Cənubi İslam Şurasının qərarı ilə "İstiqlal Bəyannaməsi" ilə Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir. Şuranın 26 üzvü 29 may 1918-ci ildə erməni dövlətinin yaradılması ilə əlaqədar Erməni Milli Şurası üzvləri Ermənistanın ərazi sərhədləri bərsədə danışıqlarının nəticələri haqqında məsələ müzakirə etmişlər.

Həmin məsələ bərsində

Azərbaycan Xalq Cümhuriyyəti müvəqqəti hökumətinin sədri, Milli Şuranın üzvü F.X. Xoyskinin məruzəsi dinlənilmişdir. O, məruzəsini belə bir məlumatla qurtarmışdır ki, Ermənistan üçün siyasi mərkəz lazımdır, belə bir mərkəz Aleksandropol şəhəri (Gümrü) Türkiyəyə keçdikdən sonra, yalnız İrəvan şəhəri ola bilər, ona görə də İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi qaçılmazdır.

baycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik".

Azərbaycan torpaqları hesabına Ermənistan dövlətinin yaradılmasından keçmiş İrəvan xanlığının Azərbaycanlı nümayəndələri o zaman narahət olmağa başlamışlar. Əslən İrəvanlı olan B.Rzayev Milli Şurada təmsil olunmuş İrəvanlılar adından demişdir: "Müstəqil Azərbaycan

Azərbaycan Milli Şurasının İrəvanın ermənilərə güzəştə gəlməsinə cəmi 16 üzvü səs vermişdir. Qərar o zaman qanuni qəbul edilmiş hesab edilirdi ki, iclasda iştirak edən üzvlərin ən azı 17 nəfəri lehinə səs versin, yəni 17 nəfər qərar leqitim hesab edilə bilərdi. Halbuki, həmin qərar qəbul edilərkən Milli Şuranın 26 üzvündən yalnız 19 üzvü iştirak etmişdir. Məsələnin lehinə cəmi 16 nəfər, əleyhinə 1 nəfər səs vermiş, 3 nəfər isə bitərəf qalmışdır. Beləliklə, İrəvanın ermənilərə güzəştə gəlməsi haqqında qərar qəbul edilərkən, əslində, yetersay olmamışdır.

Təsədüfi deyildir ki, 1970-ci ildə nəşr edilmiş "Bolşaya Sovetskaya ensiklopediya"nın 2-ci cildinin 217-ci səhifəsində İrəvan şəhərinin 1937-ci ildən Yerevan şəhəri adlandırılması göstərilmişdir.

Hazırda ermənilərin dünyanın 60-dan çox ölkəsində yaşamasını nəzərə alsaq, onların məntiqindən belə çıxır ki, həmin ölkələrin hamısında erməni dövləti yaradılmalıdır (!).

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında demişdir: "Azərbaycan artıq o ölkədə ki, öz torpağını işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədə ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olacaqdır... Dağlıq Qarabağ tarixi Azər-

uğrunda çalışmaqda yanaşı, rica edirik, bizi - erməni respublikası ərazisində qalanları da unutmayasınız".

1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası "İstiqlal Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Xalq Cümhuriyyəti) yarandığını elan etdi. Bu tarixi sənəddə Şərqi və Cənubi Qafqazıyanın Azərbaycan torpaqları olduğu, Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlətlərə məhrub qonşuluq münasibətləri yaratmaq zərurəti təsbit olunmuşdu.

Tədqiqatçı-jurnalist T.H. Maşayev (Talışlı) müəllifi olduğu "Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti" kitabında 1410-cu ildən 1827-ci ilə qədər İrəvanda hakimiyyətdə olmuş hökmdarların siyahısını vermişdir. Həmin siyahıya baxdıqda aydın olur ki, İrəvan xanlığı hökmdarlarının hamısı azərbaycanlı olmuşlar. Bu isə bir daha göstərir ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi Azərbaycanın tarixi torpaqları olmuşdur.

Beləliklə, erməni millətçilərinin uzunmüddətli və məqsədli fəaliyyəti, habelə 1918-ci ildə yaranmış "əlverişli tarixi şərait" nəticəsində tarixin özü qədim Azərbaycanın ayrılmaz parçası olan bir diyarada - keçmiş İrəvan xanlığı ərazisində Ermənistan dövləti yaradılmışdır.

METODİKİ VƏSAİT

FİZİKİ QÜVVƏNİN, XÜSUSİ VASİTƏLƏRİN, SILAHIN VƏ DÖYÜŞ TEXNİKASININ TƏTBİQİ ŞƏRTLƏRİ VƏ HÜDUDLARI

zərurət olduqda aşağıdakı hallarda tətbiq edilə bilər:

- Daxili Qoşunların hərbi qulluqçularının, polis əməkdaşlarının, hər hansı şəxsin həyat və sağlamlığına qarşı real təhlükə yaranan basqın və ya digər zorakılıq edildikdə;

- qiyam və ya kütləvi iğtişaşlar baş verəndə, habelə neqliyyatın, rabitenin, müəssisələrin, idarələrin, təşkilatların işini pozan hərəketlərin qarşısını almaqda;

- girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və neqliyyat vasitələri azad edildikdə;

- müqavimət göstərən və ya insan həyatı və sağlamlığı, habelə mülkiyyət əleyhinə cinayət törədən şəxs yaxalandıqda və ya qaçmağa cəhd göstərdikdə;

- tutulan şəxs tərəfindən silahlı müqavimət göstərdikdə və ya göstərməsi ehtimalı kifayət qədər əsaslandırılmış olduqda;

- cinayət törədilməsində şübhəli şəxs kimi tutulmuş, bərsində həbs qətimkan tədbiri seçilmiş və ya azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin həbsdən qaçmasının qarşısını almaqda;

- həbs olunanları müşayiət etdikdə;

- ictimai təhlükəli əməl törətmiş şəxsi tutub polise gətirərək onun müqavimət göstərmə və ya qaçma ehtimalı olduqda;

- şəxsin təhlükəli hərəketləri ilə özüne və ya ətrafındakılara zərər yetirə biləcəyi ehtimal edildikdə;

- ictimai təhlükəli əməl törətmiş şəxs tutularkən onu binadan, neqliyyat vasitəsindən çıxarmaq məcbur etdikdə;

- hərbi və fəvqəladə vəziyyət zamanı saxlanılan neqliyyat vasitəsinin sürücüsü hərbi qulluqçunun dayanmaq bərsədə qanuni tələblərinə yerinə yetirmədikdə, habelə sürücü öz hərəketləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, yaxud cəzaçəkən və ya ibtidai həbsdə olan, azadlıqdan məhrum etmə yerindən və mühafizədən qaçmış şəxsləri yaxaladıqda neqliyyat vasitəsinə dayanıraq haqqında hərbi qulluqçunun tələbinə tabe olmadıqda;

- "Sərbəst toplaşma azadlığı haqqında" Qanunun tələblərini pozaraq kütləvi tədbir keçirən şəxslərin güc tətbiqi edilməklə dağıdılması.

4. İnsanın anatomik bütövlüyünə müxtəlif dərəcəli xəsarətlər yetirməklə dağıdıcı təsir göstərə bilən və ya özünü doğrultmayan yüksək təhlükə mənbəyinə malik xüsusi vasitələrin hərbi qulluqçuların istifadəsinə verilməsi qadağandır.

5. Daxili Qoşunlarda aşağıdakı xüsusi vasitələr tətbiq edilir:

- fərdi mühafizə vasitələri (qoruyucu dəbilqələr, zirehli gödəkçələr, güllə və zərbəyə qarşı qalxanlar);

- fəal müdafiə cihazları (rezin dəyə-nəklər, əl qandalları, qəzaşardıcı qaz, rezin güllələr, elektroşok cihaz, xidməti itlər və atlar);

- xüsusi əməliyyatların keçirilməsini təmin edən vasitələr (zirehli texnika, suvuranlar, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, ovuntu və ya maye halında olan gözyaşardıcı vasitələrin püskürməsi üçün çanta aparatları, maneədağıdan

vasitələr, neqliyyatı və kütləni məcburi dayandıran vasitələr);

- Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər xüsusi vasitələr də müəyyənləşdirilə bilər.

6. Xidməti naryadların xüsusi vasitələrlə təmin olunmasına icazə aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən verilir:

- hərbi hissə üzrə növbəçi - dəbilqələr, canqoruyucular, əl qandalları, rezin dəyə-nəklər, gözyaşardıcı qazla doldurulmuş gəzdirilən aerozollu balon;

- hərbi hissələrin komandirləri - əl qaz qumbaraları və qaz qumbaralı patronlar, çanta aparatları, yayındırıcı təsir göstərən işıq-səs vasitələri, maneədağıdan vasitələr və suvuranlar, neqliyyatın məcburi dayandırılması üçün vasitələr.

7. Xüsusi vasitələrin tətbiqi olunması bərsədə qərarı ictimai təhlükəsizliyin təmin edilməsinə cavabdeh olan, habelə konkret əməliyyata rəhbərlik edən şəxs qəbul edir. Fərdi qaydada xidmət aparan hərbi qulluqçu bu cür qərarı müstəqil qəbul edir.

8. Xüsusi vasitənin növü və onun tətbiqinin intensivliyi yaranmış vəziyyət, hüquq pozuntusunun xarakteri və onu törədən şəxsin şəxsiyyəti, habelə xüsusi vasitələrin taktiki-texniki xüsusiyyətlərindən asılıdır.

(davamı gələn sayımızda)

Allah rəhmət eləsin

DQBİ-nin şəxsi heyəti polkovnik Ələddin Dəmirçiyevə atasının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

DQBİ-nin şəxsi heyəti Veteranlar Şurasının sədr müavini Telman Aslanova həyat yoldaşının vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

TƏSİSÇİ:

Azərbaycan Respublikası DİN Daxili Qoşunların Baş İdarəsi.

Redaktor: Rəşad Sarıyev

REDAKSİYANIN ÜNVANI:

AZ 1130, Bakı şəhəri, Q. Musabəyov küç. 4, Daxili Qoşunların Baş İdarəsi.

Əlaqə telefonları: 560-22-63, 560-12-21

Qəzet ayda 2 dəfə nəşr olunur. "Əsgər" qəzetinin redaksiyasında yığılıb səhifələnmiş və DİN-in mətbəəsində hazır elektron variantdan çap olunmuşdur.

Şəhadətnamə 3565 Sayı 3000